



AZƏRBAYCAN RESPUBLİKASI
MALİYYƏ NAZİRLİYİ

*DÖVLƏT BORCUNUN VƏ MALİYYƏ
ÖHDƏLİKLƏRİNİN İDARƏ EDİLMƏSİ AGENTLİYİ*

DÖVLƏT BORCU VƏ DÖVLƏT ZƏMANƏTLİ BORC ÜZRƏ İLLİK STATİSTİK BÜLLETEN

2025



MÜNDƏRİCAT

1. Abreviatura _____	3
2. Bülletendə istifadə olunan əsas anlayışlar _____	4
3. Giriş _____	5
4. Əldə olunan nailiyyətlərin qısa xülasəsi _____	6
5. Dövlət borcu _____	7
5.1. Borcun strukturu _____	7
5.2. Dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı _____	8
5.3. Dövlət büdcəsinin borca xidmət xərclərinin dövlət büdcəsi xərclərindəki payı _____	8
6. Xarici dövlət borcu _____	9
6.1. Borcun strukturu _____	9
6.2. Faiz növləri üzrə bölgü _____	10
6.3. Kreditorlar üzrə bölgü _____	10
6.4. Ölkənin strateji valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti _____	11
6.5. Ödəmə müddəti üzrə bölgü _____	12
6.6. Xarici dövlət borcunun Orta Ödəmə Müddəti _____	12
6.7. Valyuta üzrə bölgü _____	13
6.8. Xarici borclar üzrə ödənişlər _____	13
6.9. Avrobonclar üzrə məlumat _____	14
6.10. İcraçı qurumlar üzrə bölgü _____	14
6.11. Kreditor növləri üzrə bölgü _____	15
7. Daxili dövlət borcu _____	16
7.1. Daxili dövlət borcunun illər üzrə dinamikası _____	16
7.2. Borcun strukturu _____	16
7.3. Dövriyyədə olan dövlət qiymətli kağızların həcmi _____	17
7.4. Dövlət istiqrazları üzrə ödənişlər _____	17
7.5. Dövriyyədə olan dövlət qiymətli kağızların ödəmə müddəti üzrə bölgüsü _____	18
7.6. Emissiya olunan dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsi _____	19
8. Dövlət zəmanətli borc _____	20
8.1. Valyuta üzrə bölgü _____	21
8.2. Ödəmə müddəti üzrə bölgü _____	21
8.3. Faiz növləri üzrə bölgü _____	22
8.4. Kreditorlar üzrə bölgü _____	22
9. Azərbaycan Respublikasının suveren kredit reytingi _____	23

Qrafik və cədvəllər

Qrafik 1. Dövlət borcunun strukturu _____	7
Qrafik 2. Dövlət borcunun illər üzrə dinamikası _____	7
Qrafik 3. Dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelinə nisbəti _____	8
Qrafik 4. Dövlət büdcəsinin borca xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti _____	8
Qrafik 5. Xarici dövlət borcunun tərkibinin illər üzrə dinamikası _____	9
Qrafik 6. Xarici dövlət borcunun faiz növləri üzrə bölgüsü _____	10
Qrafik 7. Xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü _____	11
Qrafik 8. Ölkənin strateji valyuta ehtiyatları və xarici dövlət borcunun dinamikası _____	11
Qrafik 9. Xarici dövlət borcunun ödəmə müddəti üzrə bölgüsü _____	12
Qrafik 10. Xarici dövlət borcunun Orta Ödəmə Müddətinin dinamikası _____	12
Qrafik 11. Xarici dövlət borcunun valyuta üzrə bölgüsü _____	13
Qrafik 12. Xarici borclar üzrə ödənişlərin illər üzrə dinamikası _____	13
Qrafik 13. Xarici dövlət borcunun icraçı qurumlar üzrə bölgüsü _____	15
Qrafik 14. Xarici dövlət borcunun kreditor növləri üzrə bölgüsü _____	15
Qrafik 15. Daxili dövlət borcunun illər üzrə dinamikası _____	16
Qrafik 16. Daxili dövlət borcunun strukturu _____	16
Qrafik 17. Dövlət qiymətli kağızların illər üzrə həcmnin dinamikası _____	17
Qrafik 18. Dövlət istiqrazları üzrə ödənişlərin dinamikası _____	18
Qrafik 19. Dövlət qiymətli kağızların ödəmə müddəti üzrə bölgüsü _____	18
Qrafik 20. Dövlət istiqrazlarının Orta Ödəmə Müddətinin dinamikası _____	19
Qrafik 21. Dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsinin illər üzrə dinamikası _____	19
Qrafik 22. Dövlət zəmanətli borcun illər üzrə dinamikası _____	20
Qrafik 23. Dövlət zəmanətli borcun valyuta üzrə bölgüsü _____	21
Qrafik 24. Dövlət zəmanətli borcun ödəmə müddəti üzrə bölgüsü _____	21
Qrafik 25. Dövlət zəmanətli borcun faiz növləri üzrə bölgüsü _____	22
Qrafik 26. Dövlət zəmanətli borcun kreditorlar üzrə bölgüsü _____	22
Cədvəl 1. Xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü _____	10
Cədvəl 2. Avrobondlar üzrə məlumat _____	14
Cədvəl 3. Xarici dövlət borcunun icraçı qurumlar üzrə bölgüsü _____	14
Cədvəl 4. Beynəlxalq kredit reytinglərinin təsnifatı _____	23
Cədvəl 5. Ölkənin suveren kredit reytingləri barədə illər üzrə məlumat _____	24

1. Abreviatura

AİB	Asiya İnkişaf Bankı
AİİB	Asiya İnfrastruktur və İnvestisiya Bankı
Avrobond	Beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları
AYİB	Avropa Yenidənqurma və İnkişaf Bankı
DB	Dünya Bankı
FİA	Fransa İnkişaf Agentliyi
İİB	İslam İnkişaf Bankı
KƏİİF	Küveyt Ərəb İqtisadi İnkişaf Fondu
KİİB	Koreya İxrac-İdxal Bankı
MN	Maliyyə Nazirliyi
OBİF	OPEC Beynəlxalq İnkişaf Fondu
OÖM	Orta Ödəmə Müddəti
SİF	Səudiyyə İnkişaf Fondu
Strategiya	Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi
ÜDM	Ümumi Daxili Məhsul
XBH	Xüsusi Borcalma Hüququ
YBƏA	Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi

2. Bülletendə istifadə olunan əsas anlayışlar

Dövlət borcu - Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc.

Xarici dövlət borcu - Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc.

Daxili dövlət borcu - Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc.

Dövlət zəmanəti - əsas borcalan götürdüyü borcu borcverənlə razılaşdırılmış qaytarılma şərtlərinə və müddətə uyğun olaraq borcverənə qaytarmadıqda, həmin borc üzrə öhdəliklərin borcverən qarşısında tam və ya qismən yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada üzərinə götürdüyü maliyyə öhdəliyi.

Borcun ötürülməsi - dövlət borcaltmaları yolu ilə alınmış borc vəsaitinin təkrar müqavilə əsasında istifadə üçün təkrar borcalana ötürülməsi.

Qalıq borc - borcalan tərəfindən istifadə olunmuş vəsait üzrə həyata keçirilmiş əsas borc ödənişləri çıxılmaqla hesabat tarixinə borc öhdəliyi.

İstifadə olunmuş vəsait - imzalanmış kredit müqaviləsi üzrə müqavilənin şərtlərinə uyğun olaraq borcalana ayrılmış kredit vəsaitinin borcalan və ya təkrar borcalan tərəfindən istifadə olunmuş hissəsi.

İstifadə olunmamış vəsait - imzalanmış kredit müqaviləsi üzrə müqavilənin şərtlərinə uyğun olaraq borcalana ayrılmış kredit vəsaitinin borcalan və ya təkrar borcalan tərəfindən istifadə olunmamış hissəsi.

Borca xidmət xərcləri - vaxtı çatmış öhdəliklərin yerinə yetirilməsi məqsədilə ayrılmış maliyyə vəsaiti.

Əsas borc - müvafiq əqd üzrə borcalanın borcverəndən cəlb etdiyi vəsaitin hesabat dövrünə qalan hissəsi.

Faiz borcu - müvafiq əqd üzrə əsas borca həmin əqddə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanan maliyyə öhdəliyi.

İkitərəfli maliyyə institutları - səhmlərinin nəzarət payı hökumətə məxsus olan və digər hökumətə kredit verən rəsmi maliyyə institutları.

Çoxtərəfli maliyyə institutları - üç və daha çox ölkə tərəfindən yaradılan və səhmləri bir çox hökumətlərə məxsus olan beynəlxalq maliyyə institutları.

Təminat Fondu - Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu.

3. Giriş

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (Agentlik) tərəfindən dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, Agentlik tərəfindən bu sahədə görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması, habelə dövlət borcu üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə rüblük əsasda Hesabat, yarımillik əsasda Statistik Bülleten tərtib edilir. Agentlik tərəfindən Hesabat və Statistik Bülletenin hazırlanması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan makroiqtisadi göstəricilərə və daxili hesabatlığa istinad edilmişdir.

4. Əldə olunan nailiyyətlərin qısa xülasəsi

Dövlət borcunun dayanıqlığının möhkəmləndirilməsi, dövlət borcu portfeli üzrə risk meyarlarının azaldılması, xəzinə vəsaitlərinin daha səmərəli idarə olunması üzrə 2025-ci il ərzində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, 2025-ci il ərzində yeni cəlb olunan borcalmalar müqabilində həyata keçirilən əsas borc ödənişləri dövlət borcunun səviyyəsinin azalmasını şərtləndirmişdir. Dövlət istiqrazları üzrə risk meyarlarının azaldılması məqsədilə dövrüyyə müddəti 1–3 il olan dövlət istiqrazlarının əsasən 5–10 il dövrüyyə müddətinə malik dövlət istiqrazlarının emissiyası hesabına təkrar maliyyələşdirilməsi nəticəsində dövlət istiqrazlarının tədavül müddəti üzrə bölgüsü 2025-ci ilin əvvəli ilə müqayisədə əhəmiyyətli dərəcədə dəyişmişdir. Eyni zamanda, 2025-ci il ərzində dövlət borcuna xidmət xərclərinin optimallaşdırılması istiqamətində bir sıra yüksək faizli dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması, daha aşağı faizli dövlət istiqrazları hesabına iri həcmli yüksək faizli dövlət istiqrazlarının təkrar maliyyələşdirilməsi əməliyyatları həyata keçirilmişdir. Qeyd olunan tədbirlər ilə yanaşı, 2025-ci ildən etibarən vahid xəzinə hesabının daha səmərəli idarə olunması məqsədilə milli və xarici valyutada olan vəsaitlərin aktiv idarə olunmasına başlanılmışdır.

Qeyd olunan tədbirlər çərçivəsində aşağıdakı əsas nailiyyətlər əldə edilmişdir:


1. 2025-ci ilin əvvəli ilə müqayisədə dövlət borcunun səviyyəsi 1.392,7 milyon manat, o cümlədən daxili dövlət borcu 855,2 milyon manat, xarici dövlət borcu isə 537,5 milyon manat (316,2 milyon ABŞ dolları) məbləğində azalmışdır.
2. 2025-ci ilin əvvəli ilə müqayisədə dövlət zəmanətli borcun səviyyəsi 589,0 milyon manat, o cümlədən xarici dövlət zəmanətli borc 471,4 milyon manat (277,3 milyon ABŞ dolları), daxili dövlət zəmanətli borc isə 117,6 milyon manat məbləğində azalmışdır.
3. Dövlət istiqrazları üzrə orta ödəmə müddəti 2025-ci ilin əvvəli ilə müqayisədə əhəmiyyətli səviyyədə (təqribən 2.2 dəfə) artaraq 3,3 il təşkil etmişdir.
4. Dövlət büdcəsinin borca xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılmışdır.
5. Vahid xəzinə hesabının idarə olunması nəticəsində 2025-ci il ərzində ümumilikdə 121,3 milyon manat, o cümlədən milli valyuta üzrə 98,6 milyon manat, xarici valyuta üzrə 22,7 milyon manat məbləğində faiz gəliri əldə olunmuşdur.

5. Dövlət borcu


5.1. Borcun strukturu

2026-cı il 01 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25.987,5 milyon manat və ya 2025-ci il üzrə 129.094,0 milyon manat məbləğində faktiki Ümumi Daxili Məhsulun (ÜDM) 20,1 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 8.183,0 milyon manatı (4.813,5 milyon ABŞ dolları) və ya 31,5 faizi xarici dövlət borcunun, 17.804,5 milyon manatı və ya 68,5 faizi daxili dövlət borcunun payına düşür.

Qrafik 1. Dövlət borcunun strukturu (milyon manat)




Qrafik 2. Dövlət borcunun illər üzrə dinamikası



5.2. Dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı

Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə yuxarı hədd 2025-ci ildə gözlənilmişdir. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 15,6 faizini təşkil etmişdir.


Qrafik 3. Dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelinə nisbəti



5.3. Dövlət büdcəsinin borca xidmət xərclərinin dövlət büdcəsi xərclərindəki payı

Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması üzrə yuxarı hədd 2025-ci ildə gözlənilmişdir. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,4 faiz təşkil etmişdir.

Qrafik 4. Dövlət büdcəsinin borca xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti




6. Xarici dövlət borcu

6.1. Borcun strukturu

2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcu 4.813,5 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 129.094,0 milyon manat (75.937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil etmişdir. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalmışdır. 2025-ci il ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞ dolları məbləğində artması müqabilində 472,8 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalmışdır.


Qrafik 5. Xarici dövlət borcunun tərkibinin illər üzrə dinamikası (milyard ABŞ dolları)



6.2. Faiz növləri üzrə bölgü

Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,5 faizini, sabit dərəcə ilə olanlar isə 50,5 faizini təşkil etmişdir.

Qrafik 6. Xarici dövlət borcunun faiz növləri üzrə bölgüsü




6.3. Kreditorlar üzrə bölgü

2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 35,4%-i Asiya İnkişaf Bankının, 28,8%-i avrobondların, 13,7%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

Cədvəl 1.

Xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü		Abreviatura	01 yanvar 2026-cı il tarixinə (milyon vahid)	
			ABŞ dolları	AZN
CƏMİ			4.813,5	8.183,0
1	Asiya İnkişaf Bankı	AİB	1.702,9	2.894,9
2	Avrobond üzrə investorlar	İnvestorlar	1.387,3	2.358,4
3	Dünya Bankı	DB	657,1	1.117,1
4	İslam İnkişaf Bankı	İİB	230,2	391,3
5	Avropa Yenidənqurma və İnkişaf Bankı	AYİB	216,4	367,9
6	Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi	YBƏA	150,7	256,2
7	Asiya İnfrastruktur və İnvestisiya Bankı	AİİB	78,6	133,6
8	Digər kreditorlar	Digər	390,3	663,6


Qrafik 7. Xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü



6.4. Ölkənin strateji valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti

2026-cı ilin 01 yanvar tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 85,1 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyir.


Qrafik 8. Ölkənin strateji valyuta ehtiyatları və xarici dövlət borcunun dinamikası (milyard ABŞ dolları)



6.5. Ödəmə müddəti üzrə bölgü

Xarici dövlət borcunun 58,2 faizi 5 ilə qədər olan müddətdə, 36,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditrlərə qaytarılmalıdır.


Qrafik 9. Xarici dövlət borcunun ödəmə müddəti üzrə bölgüsü (milyon ABŞ dolları)



6.6. Xarici dövlət borcunun Orta Ödəmə Müddəti

Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 5,1 il təşkil edir.


Qrafik 10. Xarici dövlət borcunun Orta Ödəmə Müddətinin dinamikası



6.7. Valyuta üzrə bölgü

2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,7 faiz, avro – 6,4 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,2 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.


Qrafik 11. Xarici dövlət borcunun valyuta üzrə bölgüsü



6.8. Xarici borclar üzrə ödənişlər

2026-cı ilin 01 yanvar tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 564,5 milyon ABŞ dolları məbləğində əsas borc, 225,2 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.

Qrafik 12. Xarici borclar üzrə ödənişlərin illər üzrə dinamikası (milyon ABŞ dolları)



6.9. Avrobondlar üzrə məlumat

2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 28,8 faizini və ya 1.387,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir. Hesabat tarixinə beynəlxalq maliyyə bazarında ticarət olunan dövlət istiqrazları barədə məlumatlar aşağıdakı cədvəldə təqdim olunur.

Cədvəl 2.

Avrobondlar üzrə məlumat	Məbləğ (milyon ABŞ dolları)	Kupon dərəcəsi
Ödəniş müddəti 2029-cu ildə başa çatan	310,7	5,125%
Ödəniş müddəti 2032-ci ildə başa çatan	1.076,6	3,5%


6.10. İcraçı qurumlar üzrə bölgü

2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 42,7 faizi hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 57,3 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

Cədvəl 3.

Xarici dövlət borcunun icraçı qurumlar üzrə bölgüsü		01 yanvar 2026-cı il tarixinə (milyon vahid)	
		ABŞ dolları	AZN
CƏMİ		4.813,5	8.183,0
1	Maliyyə Nazirliyi	2.055,8	3.494,9
2	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	843,3	1.433,6
3	"Azərbaycan Dəmir Yolları" QSC	761,5	1.294,6
4	Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi	606,3	1.030,7
5	NMR Dövlət Su Ehtiyatları Agentliyi	191,2	325,0
6	Kənd Təsərrüfatı Nazirliyi	114,1	194,0
7	Digər	241,3	410,2


Qrafik 13. Xarici dövlət borcunun icraçı qurumlar üzrə bölgüsü



6.11. Kreditor növləri üzrə bölgü

2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcunun 60,7 faizi çoxtərəfli maliyyə institutları üzrə, 28,8 faizi avrobonddar üzrə, 10,5 faizi isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.

Qrafik 14. Xarici dövlət borcunun kreditor növləri üzrə bölgüsü




7. Daxili dövlət borcu

7.1. Daxili dövlət borcunun illər üzrə dinamikası

2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcu 17.804,5 milyon manat və ya 2025-ci il üzrə 129.094,0 milyon manat məbləğində faktiki ÜDM-in 13,8 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 855,2 milyon manat və ya 4,6 faiz azalmışdır. 2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,0 faiz bəndi azalmışdır.


Qrafik 15. Daxili dövlət borcunun illər üzrə dinamikası (milyard manat)



7.2. Borcun strukturu

2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcunun 9.006,6 milyon manatı döviyyədə olan dövlət qiymətli kağızlarının, 8.797,9 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.


Qrafik 16. Daxili dövlət borcunun strukturu



7.3. Dövriyyədə olan dövlət qiymətli kağızların həcmi

Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızların həcmi təqribən 8,5 dəfə artaraq 2026-cı il 01 yanvar tarixinə 9.006,6 milyon manata çatmışdır.


Qrafik 17. Dövlət qiymətli kağızların illər üzrə həcmnin dinamikası (milyon manat)



7.4. Dövlət istiqrazları üzrə ödənişlər

2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 607,0 milyon manat vəsait istifadə edilmişdir. Təkrar maliyyələşdirmə risklərinin azaldılması, dövlət istiqrazları üzrə orta ödəmə müddətinin uzadılması məqsədilə 2025-ci il ərzində həyata keçirilən tədbirlər nəticəsində dövriyyə müddəti 3 ilədək olan dövlət istiqrazları vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz edilmişdir. Eyni zamanda, həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazları üzrə faiz xəclərinin azaldılması təmin edilmişdir. Qeyd olunan tədbirlər çərçivəsində dövlət istiqrazlarının təkrar maliyyələşdirilmə əməliyyatları və Təminat Fondunun vəsaiti hesabına 2025-ci il ərzində investorlara ümumilikdə 5.076,6 milyon manat ödənilmişdir.


Qrafik 18. Dövlət istiqrazları üzrə ödənişlərin dinamikası (milyon manat)



7.5. Dövriyyədə olan dövlət qiymətli kağızların ödəmə müddəti üzrə bölgüsü


Hesabat tarixinə dövriyyədə olan 9.006,6 milyon manat məbləğində dövlət qiymətli kağızların 9,2 faizi 1 illik, 51,8 faizi 2 və 3 illik, 39,0 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşür.

Qrafik 19. Dövlət qiymətli kağızların ödəmə müddəti üzrə bölgüsü



Qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddəti əsasən 5-10 il olan dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə Orta Ödəmə Müddətinin (OÖM) əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil etməsinə səbəb olmuşdur.


Qrafik 20. Dövlət istiqrazlarının Orta Ödəmə Müddətinin dinamikası



7.6. Emissiya olunan dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsi

2025-ci il ərzində dövlət istiqrazlarının gəlirlilik dərəcələrində azalma müşahidə olunmuşdur. Aşağıdakı qrafikdə dövlət istiqrazlarının illər üzrə orta gəlirlilik dərəcələri ilə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi istinad göstərici kimi təqdim edilmişdir.


Qrafik 21. Dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsinin illər üzrə dinamikası



8. Dövlət zəmanətli borc

2026-cı il 01 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici dövlət zəmanətli borc) 10.368,4 milyon manat və ya 2025-ci il üzrə ÜDM-in 8,0 faizini təşkil etmişdir. Dövlət zəmanətinin 8.725,4 milyon manatı (5.132,6 milyon ABŞ dolları) və ya 84,2 faizi xarici dövlət zəmanətli kreditlərin, 1.643,0 milyon manatı və ya 15,8 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür.


Qrafik 22. Dövlət zəmanətli borcun illər üzrə dinamikası



8.1. Valyuta üzrə bölgü

2026-cı il 01 yanvar tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 63,9 faiz, avro – 17,7 faiz, manat – 12,8 faiz, yapon yeni – 3,7 faiz, digər valyutalar – 1,9 faiz.


Qrafik 23. Dövlət zəmanətli borcun valyuta üzrə bölgüsü



8.2. Ödəmə müddəti üzrə bölgü

Dövlət zəmanətli borcun 73,9 faizi 5 ilə qədər olan müddətdə, 16,6 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 9,5 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditrlara qaytarılmalıdır.


Qrafik 24. Dövlət zəmanətli borcun ödəmə müddəti üzrə bölgüsü



8.3. Faiz növləri üzrə bölgü

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 59,8 faizini sabit, 40,2 faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.


Qrafik 25. Dövlət zəmanətli borcun faiz növləri üzrə bölgüsü



8.4. Kreditorlar üzrə bölgü

2026-cı ilin 01 yanvar tarixinə dövlət zəmanətli kreditlərin kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:

Qrafik 26. Dövlət zəmanətli borcun kreditorlar üzrə bölgüsü



9. Azərbaycan Respublikasının suveren kredit reytingi

Ölkənin suveren kredit reytingi beynəlxalq kredit reyting agentlikləri - Fitch Ratings (2000-ci il), Moody's Ratings (2006-cı il) və S&P Global Ratings (2008-ci il) ilə qurulmuş əməkdaşlıq çərçivəsində mütəmadi olaraq qiymətləndirilir. Beynəlxalq reyting agentlikləri reyting dərəcələrinə əlavə olaraq, həm də ölkələrlə bağlı proqnozlarını “müsbət”, “mənfi”, “sabit” və “inkişaf edir” olaraq müəyyən edirlər.

Cədvəl 4.

Beynəlxalq kredit reytinglərinin təsnifatı			
	Moody's	S&P	Fitch
İnvestisiya dərəcəsi	Aaa	AAA	AAA
	Aa1	AA+	AA+
	Aa2	AA	AA
	Aa3	AA-	AA-
	A1	A+	A+
	A2	A	A
	A3	A-	A-
	Baa1	BBB+	BBB+
	Baa2	BBB	BBB
	Baa3	BBB-	BBB-
Riskli və aşağı riskli	Ba1	BB+	BB+
	Ba2	BB	BB
	Ba3	BB-	BB-
Yüksək və olduqca yüksək riskli (spekulyativ)	B1	B+	B+
	B2	B	B
	B3	B-	B-
	Caa1	CCC+	CCC
Defolt və defolta yaxın	Caa2	CCC	
	Caa3	CCC-	
	Ca	CC	CC
	C	C	C
	/	D	D

“Fitch Ratings” beynəlxalq reyting agentliyi tərəfindən 5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının suveren kredit reytinginin dövrü qiymətləndirilməsi nəticəsində kredit reytingi “BBB-” səviyyəsində (investisiya səviyyəsində), proqnoz isə “sabit” olaraq təsdiqlənmişdir.

4 iyul 2025-ci il tarixində “Moody's Ratings” beynəlxalq reyting agentliyi tərəfindən Azərbaycan Respublikasının suveren kredit reytingi “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsinə) yüksəldilmiş, reyting üzrə proqnoz “müsbət” qiymətləndirilmişdir.

“S&P Global Ratings” beynəlxalq reyting agentliyi 5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının suveren kredit reytingini “BB+/B” səviyyəsində, proqnozu isə “müsbət” olaraq qiymətləndirmişdir.

Cədvəl 5.

Ölkənin suveren kredit reytingləri barədə illər üzrə məlumat

İllər	Fitch		Moody's		Standard & Poor's	
	Reyting	Proqnoz	Reyting	Proqnoz	Reyting	Proqnoz
2000	B+	Müsbət				
2001	BB-	Sabit				
2002	BB-	Müsbət				
2003	BB-	Müsbət				
2004	BB	Sabit				
2005	BB	Sabit				
2006	BB	Sabit	Ba1	Sabit		
2007	BB+	Sabit	Ba1	Sabit		
2008	BB+	Sabit	Ba1	Müsbət	BB+	Sabit
2009	BB+	Sabit	Ba1	Sabit	BB+	Müsbət
2010	BBB-	Sabit	Ba1	Sabit	BB+	Müsbət
2011	BBB-	Müsbət	Ba1	Müsbət	BBB-	Sabit
2012	BBB-	Sabit	Baa3	Sabit	BBB-	Sabit
2013	BBB-	Sabit	Baa3	Sabit	BBB-	Sabit
2014	BBB-	Sabit	Baa3	Sabit	BBB-	Sabit
2015	BBB-	Sabit	Baa3	Sabit	BBB-	Mənfi
2016	BB+	Mənfi	Ba1	Mənfi	BB +	Mənfi
2017	BB+	Mənfi	Ba2	Sabit	BB +	Mənfi
2018	BB+	Sabit	Ba2	Sabit	BB +	Sabit
2019	BB+	Sabit	Ba2	Sabit	BB +	Sabit
2020	BB+	Mənfi	Ba2	Sabit	BB +	Mənfi
2021	BB+	Sabit	Ba2	Müsbət	BB +	Sabit
2022	BB+	Müsbət	Ba1	Sabit	BB +	Sabit
2023	BB+	Müsbət	Ba1	Sabit	BB +	Sabit
2024	BBB-	Sabit	Ba1	Müsbət	BB +	Sabit
2025	BBB-	Sabit	Baa3	Müsbət	BB +	Müsbət

Qeyd: BBB- - ölkənin suveren kredit reytinginin investisiya səviyyəsində olduğu illər.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi

www.maliyye.gov.az
office@maliyye.gov.az
8778 - Çağrı Mərkəzi